

---

2017-ci ildən başlayaraq "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilir.

Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdə akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.

Həmçinin, layihə məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmağa məqsədini daşıyır. Burada əsasən vətəndaş cəmiyyətinin məktəbəqədər təhsil xidmətləri göstərməsindən potensialının işvə iştirakının gücləndirilməsi, həmçinin valideynlərin təhsil xidmətlərinin idarə edilməsində və monitorinqində iştirakını dəstəkləyir.

2020-21-ci tədris ilində 179 yeni qrupun fəaliyyətə başlaması ilə ümumi sayı 500-ə çatan İcma əsaslı məktəbəqədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Cari tədris ilində ümumi miqdarda 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən layihə respublikanın 50 şəhər və rayonunda icra olunur.

Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur. Dərslər yerli və sənə mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqram uşaqların 4 inkişaf sahəsini əhatə edir: sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf.

Layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə "ilk5il" platforması yaradılıb:

Vebsayt: [www.ilk5il.az](http://www.ilk5il.az)

Mobil tətbiq: [www.ilk5il.az/app](http://www.ilk5il.az/app)

Instagram: [www.instagram.com/ilk5il](http://www.instagram.com/ilk5il)

Layihə çərçivəsində məktəbəqədər yaşlı uşaqlar üçün "Oynayırıq və öyrənirik", "Nazlı və dostları" və "Nağıl bağı", valideynlər üçün isə "Bilmək istədim ki" verilişi hazırlanıb. Bütün verilişləri layihənin "YouTube" kanalında izləyə bilərsiniz.


İştirak edən 3-4 yaşlı  
uşaq sayı\*



Layihə üzrə çalışan  
təربiyəçi-müəllim sayı\*\*




Təربiyəçi-müəllimlərin yaş qrupları



Layihə çərçivəsində fəaliyyət göstərən  
icma əsaslı məktəbəqədər təhsil qrupları

500



■ Əhatə edilən ərazilər

\*Müəllimlər on yaşın yuxarıya yovartlaşdırılıb.  
\*\* 14 təربiyəçi-müəllim bir icma əsaslı məktəbəqədər təhsil qrupunda çalışır.  
\*\*\* Bakı şəhərində yalnız bir icma əsaslı məktəbəqədər təhsil mərkəzi fəaliyyət göstərir.

Layihənin əhatə etdiyi  
şəhər və rayon sayı



icma əsaslı məktəbəqədər  
təhsil mərkəzlərinin sayı\*\*\*



Layihə üzrə çalışan

